

“Mallara gömrük tminatının vurulması Qaydaları”nın t sdiq edilm si haqqında

AZ RBAYCAN RESPUBL KASI NAZ RL R KAB NET N N Q RARI

“Az rbaycan Respublikası Gömrük M c ll sinin t sdiq edilm si haqqında” Az rbaycan Respublikası Qanununun t tbiqi bar d ” Az rbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömr li F rmanının 1.3.11-ci yarımb ndinin icrasını t min etm k m qş di il Az rbaycan Respublikasının Nazirl r Kabineti **Q RARA ALIR:**

“Mallara gömrük tminatının vurulması Qaydaları” t sdiq edilsin (lav olunur).

Az rbaycan Respublikasının Ba naziri Artur Rasi-zad

Bakı h ri, 31 oktyabr 2012-ci il
253

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2012-ci il
31 oktyabr tarixli 253 nömrü
qərarı ilə təsdiq edilmişdir

Mallara gömrük təminatının vurulması

QAYDALARI

1. Ümumi müddə

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 205.1-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük razisində tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması qaydalarını, habelə gömrük orqanlarının vəzifəli xisləri tərəfindən malların yerləşdirildiyi bələmlərə gömrük təminatının vurulması, onun dayandırılması, çıxarılması rəqlərini və onlara müdaxilə olunabiləcəyi halları müəyyənləşdirir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlara aşağıdakı mənalara ifadə edilmişdir:

2.1.1. **gömrük təminatı** - gömrük nəzarətinin vəzifəli xisləri tərəfindən ticarət rəqlərini kəsətdirmək üçün gömrük sərəhdində keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirici vasitələr;

2.1.2. **bələmlər** - gömrük nəzarəti altında olan malların kənar müdaxilələrdən qorunması üçün yerləşdirildiyi qablaşdırma vasitələri.

3. Mallara gömrük təminatının vurulması rəqləri

3.1. Mallar gömrük nəzarəti altında yerləşdirilərkən, gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli xisləri tərəfindən vurulur.

3.2. Malların növündən və daşıma xüsusiyyətlərindən asılı olaraq, gömrük orqanının vəzifəli xisləri eyniləşdirici vasitələrini seçmə hüququna malikdir.

3.3. Seçilmiş eynil dirm vasitələri gömrük orqanının vəzifəli xşi tərfindən konteynerlərin və nəqliyyat vasitələrinin mallara müdaxilə imkanları olan yerlərin əlaqədəki rəqləri təsdiqlənir:

3.3.1. gömrük təminatı elə vurulmalıdır ki, onu sındırmadan və ya zədələmədən mallara kənardan müdaxilə mümkün olmasın;

3.3.2. gömrük təminatı sadəcə və etibarlı üsulla vurula bilər olmalıdır;

3.3.3. yüklərin yerləşdirilməsi üçün bütün yerlərdə gömrük baxışı üçün ləçatan olmalıdır.

3.4. Gömrük təminatının vurulması yerlərini müəyyən dirməyə mümkün olmadıqda, mallar bələmələrə yerləşdirilir.

3.5. Gömrük təminatı ona müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik olmalıdır.

3.6. Hər bir gömrük təminatı xüsusi eynil dirmələri ilə fərqləndirilməli və bu ləri haqqında məlumat malların müəyyən tədrici sənədlərdə qeyd edilmişdir.

4. Malların yerləşdirildiyi bələmələrə gömrük təminatının vurulması

4.1. Mallar gömrük nəzarəti altında bələmələrə yerləşdirildikdən, onların gömrük təminatı gömrük nəzarətini həyata keçirən gömrük orqanlarının vəzifəli xşi tərfindən bu Qaydaların 3-cü hissində qeyd olunan tələblərə nəzər alınmaqla vurulur.

5. Malların yerləşdirildiyi bələmələrə vurulmuş gömrük təminatının dəyişdirilməsi, çıxarılması rəqləri və onlara müdaxilə olunması halları

5.1. Malların yerləşdirildiyi bələmələrə vurulmuş gömrük təminatı əlaqədəki hallarda dəyişdirilir:

5.1.1. gömrük orqanları tərfindən malların xassələrinin, mənyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədilə onların fiziki yoxlanılması zamanı;

5.1.2. gömrük nəzarəti altında olan mallar bəyannaməsində tələbi olan xşlər və ya onların nümayəndələri tərfindən malların tərif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyən dirməyə üçün onlardan gömrük orqanının icazsi ilə nümunələr götürüldüyü zaman;

5.1.3. gömrük orqanının icazsi ilə mallar bəyannaməsində tələbi olan xşlər və ya onların nümayəndələri tərfindən bələmələrə digər mallar ləvədiyi və ya bələmələrdən malların bir hissəsi çıxarıldığı zaman.

5.2. Gömrük tminatının dıyidirilmisinnzar t ed n gömrük orqanının m kda ı malların mü ayi tedici s n dl rind z d l nmi gömrük tminatının i ar l rini yeni gömrük tminatı i ar l ri il v zl yir v bunu xsi nömr li möhürü v imzası il t sdiq edir.

5.3. Malların yerl dirildiye ba lamalara vurulmu gömrük tminatı a a ıdaki hallarda çıxarılır:

5.3.1. fors-major hallarında mallar bar sind s lahiyy ti olan xsl r v ya onların nümay nd l ri t r find n malların v n qlıyyat vasit l rinin mühafiz sini t min etm k m qs di il ;

5.3.2. gömrük n zar tind n keçm li olan malların gömrük yoxlaması h yata keçirildikd ;

5.3.3. gömrük r smil dirilm si ba çatdıqda;

5.3.4. gömrük m qs dl ri üçün gömrük orqanının v zif li xsinin çıxardı ı q rara sas n.

5.4. Malların yerl dirildiye ba lamalara vurulmu gömrük tminatına a a ıdaki hallarda müdaxil olunur:

5.4.1. t hqiqatı v istintaqı gömrük orqanlarının s lahiyy tin aid edilmi cinay tl rin qar ısının alınması, a kar edilm si v açılması, onları hazırlayan, tör d n v ya tör tmi xsl ri mü yy nl dirm k m qs di il qanunvericilikl mü yy n edilmi qaydada m liyyat-axtarı f aliyy ti h yata keçirildikd ;

5.4.2. n zar tli gönd ri zamanı mallar götürüldükd , tam v ya qism n v z edildikd .

6. Yekun müdd a

6.1. Mallara v onların yerl dirildiye ba lamalara gömrük tminatının vurulması imkanı olmadıqda, onları da ıyan n qlıyyat vasit l rinin k nardan müdaxil ni istisna ed n yük bölm l rin gömrük tminatı vurulmalıdır.